

EŞİTMƏSİ QÜSURLU UŞAQLARLA APARILAN TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN PSİKOLOJİ ƏSASLARI

Dilarə Dostuzadə,
pedaqogika üzrə fəlsəfə doktoru
ARTPI
E-mail: d.dostuzade@mail.ru

Rəyçilər: dos. T.H. Ağayeva
dos. S.H. Həsənova

Açar sözlər: hafızə, təlim, təfəkkür, eşitməsi qüsurlu, müəllim-tərbiyəçi

Ключевые слова: память, обучение, мышление, недостатки слуха, учитель-воспитатель

Keywords: memeroy, training, thinking, inedostatki hearing, teacher-edicator

Bəşəriyyət yarandığı gündən inkişaf edir, formalaşır, zaman-zaman öz tarixini yaradır. Bu tarix boyu özünü təhsillənmə süzgəcindən keçirək yeniləşdirir. Təhsil yolu ilə xalqın, millətin gələcək taleyi həll olunur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Təhsil millətin gələcəyidir". Xalq, millət öz gələcəyinə bu günün təhsil prizmasından baxır. Özünün tale yükü bu və ya digər problemlərin həlli yollarını ilk növbədə təhsil sistemində axtarır. Gələcəkdə baş verəməsi güman edilən çatışmazlıqları məktəbin, təhsilin vasitəsilə həll etməyə çalışır. Bu gün dünya xalqlarından biri kimi Azərbaycan xalqının da təhsili məhz bu məntiqə uyğun inkişaf edir.

Müasir dövrün tələbi, ümumi və xüsusi pedaqogikanın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün geniş şərait yaratdı. Yarammış şərait imkan verdi ki, ümumtəhsil məktəbləri və xüsusi məktəblər uşaqların seçilməsində nəzəri və təcrübə mösələlər böyüüməkdə olan nəslin təlim-tərbiyəsində də əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Bu baxımdan təlim prosesi şagirdin yalnız əqlini və qüvvələrini inkişaf etdirməklə qalmır, həm də onlarda möhkəm əqidə, yüksək əxlaqi hissələr, qüvvətli xarakter əmələ götürir.

N.Q. Çernișevski göstərir ki, elmlərin tədrisində məqsəd şagirdləri formal biliklərlə yüklemək deyil, onları inkişaf etdirməkdir. Təlimin təşkili, üsul və vasitələri şagirdlərin müxtəlif biliklərə müvəffəqiyətlə yiyələnmələrinə kömək etməli, onların mənəvi qüvvələrini və qabiliyyətlərini hərtərəflı inkişaf etdirməlidir.

Təlim və tərbiyə üçün materialın həcmini, səviyyəsini, onun yollarını müəyyən edərkən şagirdlərin fərdi yaş xüsusiyyətlərini, qüvvələrini, qabiliyyətlərini diqqətlə nəzərə almalı, təlim və tərbiyə prosesində ardıcılıq və sistemlilik gözlənilməlidir.

Ümumtəhsil məktəblərində müasir dövrün tələbinə uyğun olaraq, yeni təlim növüne rast gəlirik. Bu təhsil növünün şagirdlərin sağlamlığına, onlarda milli mənliyin tərbiyə olunmasına təsiri çıxdır.

Dünyada hər şey öz formasını dəyişdiyi üçün insanlar da ona uyğunlaşmaqla yeni təlimin tələblərini qəbul etməlidirlər. Beləliklə, müəllim təlim-tərbiyənin yeni metodlarından istifadə edərək, təlim-tərbiyə işinə kömək etməyə xidmət göstərməlidir. Valideynlərin sağlam və gümrəh olması, onların uşaqlarının da sağlam olmasına təsir göstərir. Əgor valideynlərdə müəyyən bir xəstəlik olarsa, bu xəstəlik onun uşağına keçə bilər. Valideyn çalışmalıdır ki, uşaqlarını müayinədən keçirib, sağlamlığına tam arxayı olsunlar.

Anadangolmə qüsürü olan uşaqlar valideyn və cəmiyyət üçün yararlı ola bilməz. Deməli, uşağın sağlamlığı gələcək nəslin məqsədə müvafiq surətdə və qənaatə istifadə etmək vərdişləri ilə silahlandırmağı bilavasitə məktəbdən tələb edir. İrsi olaraq valideynlərindən öz övladlarına keçən xəstəliklərin qarşısı vaxtında alınmazsa, bu zaman uşaqlar bütün təbii nemətlərdən məhrum olurlar. Ona görə də uşaqların sağlam olmaları üçün bütün imkanlardan düzgün istifadə etmək və vaxtında hiss olunan qüsurların qarşısını almaq daha məqsədyönlü olar.

Mühit tərbiyəsi. Bu tərbiyə hələ uşaq ana bətnində ikən başlanır, sonralar uşaqın körpəlik vaxtından gənclik dövrünə kimi davam edir. Evdə valideynlər uşağı bağça dövründə psixi cəhətdən məktəbə hazırlamalıdır, yəni onlar uşaqın hiss üzvlərini və ayrı-ayrı psixi qabiliyyətlərinin-təsəvvür, yaddaş, diqqət, düşüncə, nitq və iradəsinin normal inkişafı qayğısına qalmalıdır. Uşaqın müxtəlif rəngli şəkillərə baxması, müxtəlif oyuncاقlarla oynaması, nağıllar dini ləməsi, əzərbələməsi və s. onu bu mühitə alışdırır. Uşaqın tərbiyəsi məktəbə daxil olmadan əvvəl, ailə tərbiyəsi nəticəsində müəyyən dərəcədə təşəkkül tapır.

Məktəblərdə uşaqlara təsir edən mühit tərbiyəsinin məqsədi, onları hərtərəfli mühitə hazırlamaq, tərbiyənin düzgün yollarını müəyyənləşdirməkdir. Bu zaman uşaq tezliklə mühit tərbiyəsinə alışır və onların psixoloji xüsusiyyətlərinin öyrənilmə qaydası təcrübə cəhətdən həyata keçirilir. Bunun üçün əsas şərtlərdən biri uşaqın sağlamlığıdır. Uşaqın sağlamlığı onun normal qidalanmasından asılıdır, hərtərəfli normal inkişaf etmiş şəxs bədəncə sağlam və fiziki cəhətdən inkişaf etməlidir. Məktəb və valideynlər müntəzəm surətdə uşaqların fiziki inkişafı qayğısına qalmaqla onların hərtərəfli inkişaf etmələri və sağlam olmaları qayğısına qalmalıdır.

Bələliklə, hərtərəfli inkişaf etmiş uşaqlar yetişdirmək məqsədini qarşıya qoymalıdı ki, onların zəhni, əxlaqi, fiziki və əmək tərbiyəsini hərtərəfli inkişaf etdirməklə sağlam böyümlərini və təlim-tərbiyənin keyfiyyətli olmasına təmin edə bilək.

Təlim və tərbiyə işləri. Uşaqların təlim-tərbiyəsi əsas etibarı ilə məktəb və ailədə uşaqları təlimə cəlb etmək, onlarda bilik və bacarıq vərdişləri inkişaf etdirmək vəzifəsi məktəb və ailənin üzərinə düşür. Məktəb və müəllimlər bu məsul vəzifəni şərəflə yerinə yetirməklə iildən-ilə təlim və tərbiyənin keyfiyyətini yaxşılaşdırırlar.

Valideynlərin müəyyən hissəsi uşaqların təliminə böyük məsuliyyətlə yanaşır və onların müvəfəqiyətlə oxumaları üçün hər cür şərait yaradırlar. Uşağı məktəbə hazırlamaq işindəki valideynin vəzifəsi, məktəbdə təlim-tərbiyə işini başlamaqdan ötrü lazımlı olan qabiliyyəti uşaqda inkişaf etdirməkdən ibarətdir.

Müəllim tədrisi etdiyi fənni yüksək səviyyədə bilməklə yanaşı, psixologiya və pedaqogika fənninin tədrisi metodikası və məktəb gigiyenəsini ətraflı öyrənməlidir. Müəllimin hissələri ilk növbədə ünsiyətdə olduğu şagirdlərə keçir. Hətta müəllim öz hissələrini gizlətməyə, səsinin tonunda, nitqində, mimikasında mümkün qədər ifadə etməyə çalışıqdə belə şagirdlər yaşlarından asılı olmayaraq, onun sevinc və kədərini yaxşı duya bilirlər. Başqa sözlə, müəllimi hər gün müşahidə obyektinə çevirən şagirdlər onu daha tez dərk edirlər.

Müəllim özünün pedaqoji-psixoloji qabiliyyətinin inkişafına səylə çalışmalıdır. Müəllim uşaqları öyrədir, hər cür pis əməllərdən çəkindirir, tərbiyə edir və cəmiyyət üçün layiqli insanlar hazırlayırlar.

Xüsusi və ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin fəaliyyətində yeni üsul və metodları tətbiq etməklə pedaqoji-psixoloji biliklərdən istifadə, milli hissələri formalasdırmaq müəllimlərdən yeni potensial enerji tələb edir.

Aparılan araşdırılmaların aydın olur ki, uşaqların məktəblərə düzgün seçilməsi təlim-tərbiyənin keyfiyyətinə müsbət təsir göstərir. Uşaq və yeniyetmələrin inkişaf xüsusiyyətlərini aşkarla çıxarmaq məqsədi ilə psixoloji tibbi-pedaqoji müayinə aparmaq, diaqnozu dəqiqləşdirmək şagirdlərin məktəbə düzgün seçilməsini təmin edir.

Bələliklə, humanitar fənlərin tədrisi prosesindən ana dili, tarix, coğrafiya və sinifdən xaric və məktəbdən kənar tədbirlər təlim-tərbiyənin keyfiyyətli olmasına təsir göstərməli və uşaqın sağlamlığı üzərində nəzarət sistemli aparılmalıdır. Şagirdlərin nitqinin normal inkişafını təmin etmək üçün müəllim onların psixi proseslərinin inkişafını yaxşı bilməlidir.

Psixoloqlar nitq inkişafı zamanı uşaqda hansı psixi proseslərin baş verdiyini müəyyənləşdirmişlər. Onların nitqinin yaşılarının nitqindən nə ilə fərqləndiyini, daxili nitqin xarici nitqdən fərqliyi,

Eşitməsi qüsurlu uşaqlara aparılan təlim-tərbiyə işlərinin psixoloji əsasları

uşaqların varlıq haqqında təsəvvürlərini, şüurlarında canlı varlığın necə əks olunmasını, təsəvvür-lərinin sözlərlə necə ifadə olunmasını bilmək müəllim-tərbiyəçi üçün son dərəcə vacibdir.

Psixoloji tədqiqatlarda sözlə əyanılıyın vahidliyi probleminə xüsusi əhəmiyyət verilir. İkinci siqnal sisteminin (nitqin) birinci siqnal sistemi ilə (əyanılıkla) daim qarşılıqlı əlaqədə olması, dil və təfəkkürün varlığı inikası olduğunu göstərir, ona görə də dil üzrə maşqolələr həmişə uşaqların təbiət və cəmiyyətin həyatı üzərində müşahidələrilə, onların əşya və hadisələr haqqındaki təessüratı ilə əlaqələndirilməlidir.

Fikri iş prosesində təfəkkür metodlanna-müqayisə, təsnifetmə, təhlil-tərkib, mücərrədləşdirmə, ümumiləşdirmə, sistemləşdirmə, konkretləşdirmə, kodlaşdırma və əqli noticəyə osaslanmaq lazımdır.

Nitqlə təfəkkür qırılmaz vəhdətdədir. Şagirdlərin beynində yaranan hər hansı bir fikir yalnız dil materialı əsasında baş verir. Onların nitqi isə fikirlərinin fəal işinə istinad edən idrak fəaliyyəti prosesində inkişaf edir. Bu lüğətin zənginləşdirilməsi ilə six əlaqədardır. Söz fikri ifadə etmək üçün işlənir. Əgər fikir anlaşılmırsa, söz də lazımsız bir şəxə çevrilir. İnsanlar özləri yaxşı başa düşmədiklərini ifadə etdikdə söz tapa bilmirlər, ona görə də şagirdlərin nitqinin inkişafı ilə onların təfəkkürünün zənginləşdirilməsi işi paralel getməlidir. Bəzi psixoloqlar (E. Klapared, V. Stern, K. Byuller, C. Sell) təfəkkürə nitqi eyniləşdirir və belə hesab edirlər ki, təfəkkür yalnız 7-8 yaşından sonra, uşaq nitqəyi yoxləndikdə, mühakimə yürüdə bildikdə inkişaf edir.

Məşhur İsvəçər psixoloqu J. Piaje uşaqın təfəkkürünü ilkin formasi üçün gosentrizmin xarakter olduğunu göstərir. Kiçikyاشlı uşaqın təfəkkürü mənətiqisiz olur, get-gedə yaşıllarla ünsiyyət prosesində mənətiqи xarakter alır sonralar o, nəzəriyyəsində bir düzəliş apararaq belə qənaətə gəlmışdır ki, kiçikyاشlı uşaqlarda təfəkkür məhdud, birtərəfli xarakter daşıyır. Buna baxmayaraq, J. Piajenin konsepsiyası dəyişməz qalır. O, təfəkkürün inkişafına qeyri-iradi, biixtiyar, xarici fəaliyyətdindən daxili əməliyyata qanunauyğun keçid, ayrılmaz təsəvvürlərdən mənətiqи anlayışlara doğru hərəkat kimi baxır. O, təfəkkürün inkişafında təlimin, xüsusi möşqolələrin rolunu inkar edir.

Təfəkkür və nitq qüsürü üzrə tədqiqat zamanı keçmiş psixoloqlar çox vaxt fikrin sözlə münasibəti kimi mühüm məsələdə səhəv yol vermişlər. Onların bir qismi fikirlə nitqi eyniləşdirmişlər. Bəziləri isə belə qənaətə gəlmışlər ki, təfəkkür və nitq bir-birindən asılı olmayan müstəqil və təcrid olunmuş proseslərdir. Onlar tədqiqat prosesində fikrin nitqi münasibəti kimi mühüm məsələdən yan keçirlər. L.S. Viqotski bu müvəffəqiyətsizliyin səbəbini tədqiqat metodunun düzgün olmamasında, xüsusi problemin təhlilinin metafizikcəsinə başa düşülməsində görürdü.

Uşaqlarda dil və təfəkkürün qarşılıqlı münasibəti haqqında İ.M. Seçenov yazmışdır. "Uşaq düşünəndə eyni vaxtda mütləq danışır. Beşyəşli uşaqlarda fikir sözlərlə və ya piçiltili şəkildə danışıqla, yaxud heç olmasa, dil və dodaqların hərəkəti ilə ifadə olunur". Nitq təfəkkürün zoruri aləti olsa da, təfəkkür prosesi nitqdən ibarət deyil, fikirləşmək, ucadan və ya öz-özüna danışmaqdə fərqlənir.

Sözün səs qabığı ilə onun leksik mənəsi, formasi ilə məzmunu eyniyyət taşkil etmir, lakin qırılmaz vəhdətdədir. Nitq heç də həmişə təfəkkürün aynası hesab edilməz. Biz hər hansı fikri müxtəlif şəkildə ifadə edə bilirik. Müşahidələr göstərir ki, bəzi hallarda uşaqlar müxtəlif sözləri, nitq formalarını və ifadələrini işlədir, lakin onların mənələrini bilmirlər, çünki əşyaların adları hələ onların mənəsi demək deyil, sözün mənəsi əşya, hadisə və ya şüurumuzda əks edilən onun daxili cəhətidir. Sözün səslənməsi isə mənənin ifadə olunması, digər adamlara çatdırılması, onun meydana gəlməsi, mövcudiyəti və inkişafı üçün zoruri olan maddi qabiqdır (1, 89.). Deməli, "Sözün əsasında varlığın ümumiləşdirilmiş inikası olan anlayış durur".

Anlayışla söz qırılmaz vəhdətdə olsa da, bu onları eyniləşdirməyə əsas vermir. Söz dilin, anlaysın isə mənətiqin kateqoriyasıdır. Anlaysış təfəkkürün elementi olmaqla varlığın hadisələrini ümumiləşdirir, əşyaların ümumi əlamətlərini əks etdirir. "Uşaq sözü ona aid mənə ilə birləkde çox tez mənimşəyir və

Dilarə Dostuzadə

sözlə ifadə olunan anlayış isə varlığın ümumiləşmiş obrazı olmaqla inkişaf etdikcə artır, genişlənir və dərinləşir" (2, 276.).

Nitq və təfəkkürün inkişafında anlayışların sistemləşdirilməsi işi müşahidələrə əsaslanır. "Dilin bütün məntiqi təbiətin oşya və hadisələri üzərində müşahidələri çıxmışdır" (3, 247).

Öyani obrazlarla xarakterizə edilən təsəvvürlər ümumiləşdirmənin bəzi elementlərini özündə cəmləşdirir. L.V. Zankovun təbərincə, ümumiləşdirmənin özü anlayışa daxil olduğundan o, əşyalarnın müyyəyən cəhətinin mücərrədləşdirilməsi ilə qırılmaz əlaqədə mövcuddur" (4, 36.).

Mücerrod təfəkkürümüz, insan biliyi irəliyə hərəkət edə bilməz, çünki mücərrədlilikdə insan idrakının müntəzəm yüksəlişi baş verir. Mücərrədləşmə üzrə is 1 sinifdən sağirdlərin gücünə müvafiqdir" (5, 6; 73, 427).

Elmi hesablamaların nəticələri və surdopedaqoqların təcrübələri, təhlili eşitməsi qüsurlu uşaqların təhsil prosesinin daha mühüm xüsusiyyətlərini və onların eşidən uşaqların təhsil prosesində fərqi təyin etməyə imkan verir. Sağlılıq imkanları məhdud məktəblərdə eşitməsi qüsurlu uşaqların təhsilinin başlangıç dövründə onların məktəbəqədər hazırlığı müyyəyən məna kəsb edir.

Xüsusi məktəbəqədər müəssisələrdə hazırlığın nəticəsi əsas yer tutur. Orada uşaqların hərtərəlli inkişafını təmin etmək üçün məqsədyönlü pedaqoji iş aparılır. Lakin uşaqların çox hissəsi məktəbəqədər müəssisələrə getmirlər. Eşitməsi qüsurlu uşaqları əhatə edən sosial mühit, ailədə onlarla aparılan işin xarakteri, onların inkişafının həllino, həmçinin danışq dilinin formalşamasına böyük təsir edir.

Müşahidələr göstərir ki, eşitməsi qüsurlu uşaq internat məktəbin, uşaq kollektivinə daxil olduqdan sonra müxtəlif danışq üsullarına (ol-qol hərəkəti, mimikaya) tez alışırlar. Bu zaman iki əsas amil bir-biri ilə əlaqələndir. Danışq zamanı uşaqların həyatı tələbatı və uşaq kollektivinin onu öz əhatəsinə daxil etməyə imkan yaradır. Jest dili özünəməxsus bir sistemdir, onun öz lügöt tərkibi və qrammatik xətti vardır.

Eşitməsi qüsurlu uşaqların təlim prosesində jest dili tez və zəngin inkişaf edir. Bu uşaqlar jest nitqini ilə öz dilinə yiylənmis olduqlarını ifadə etməyə can atırlar. Jest dilinin özünə məxsusluğunu nəzərə alaraq surdopedaqoqlar belə nəticəyə gəlirlər ki, söz dilinin öyrənilməsi üçün bu dilin tərcümə edilməsi yoluñə həyata keçirmək mümkün deyil. Bundan başqa jest dili söz mənalarının formalarını çotinləşdirir və söz dilinin sintaktik quruluşuna malik olmağa mane olur. Təlim zamanı söz nitqinin əsasında bu uşaqların inkişafında mürekkeb dəyişikliklər baş verir.

Surdopedaqoqlar tərəfindən bu uşaqların təhsilinin ilkin mərhələsində şifahi daktıl nitqindən yazılışda istifadəsi məqsədə uyğun hesab edilir. Belə ki, nitqin bütün formaları uşaqlar tərəfindən qəbul edilməsi əvvəlcə müşahidəcilik xarakteri daşıyır. Sonrakı mərhələdə isə əsas şifahi nitqində istifadə olunur. Daktıl isə söz kontaktı zamanı olarsa, köməkçi üsul şəklində çıxış edir.

Azərbaycanda 1970-80-ci illərdən başlayaraq AETPEİ-də (hazırda ARTPI-də) defektologiya elmi eşitməsi qüsurlu uşaqlarda eşitmə qalığı funksiyalarının aşkar çıxarılması və inkişaf qüsurlarını öyrənilir. Bu sistem tam eşitməyən və zəifəşidən və sonradan karlaşmış uşaqların qavraması, kar sağirdlər tərəfindən səslə və bütün dörs tərbiyə etmə eşitmə prosesi zamanı qavramasından istifadə etməsinə əsaslanır. Bütün təhsil müddətində eşitməsi qüsurlu sağirdlər üçün eşitmə qavraması artır və inkişaf edir. Bununla bərabər artan eşitmə qavraması ilə dilin qrammatik quruluşu, tələffüz və rövidişləri arasında ayrılmaz əlaqə öz növbəsində bu uşaqların dərkətmə fəaliyyətinin inkişafında dəyişiklikləri meydana çıxarır. Eşitməsi qüsurlu uşaqların xüsusiyyi ondan ibarətdir ki, sağirdlərin bilik sistemi ilə silahlanması prosesi və onlarda danışq üsulu kimi söz nitqinin formalşaması prosesi dərkətmə və fikir bir-biri ilə qarşılıqlı əlaqədə çıxış edir. Bunun yerinə yetirilməsindən asılı olaraq surdopedaqogikada müxtəlif pedaqoji sistemlər məlumatdır: "tam şifahi üsul" və "təhsilin mimika üsulu".

Bu didaktik sistemlər bir tərəfli olması ilə seçilirlər. Burada uşaqların elmi biliklərinin əsası ilə silahlanması prosesinin birliyi pozulur və onların dərkətmə fəaliyyəti dəyişilmir. Bununla belə eşitməsi

Eşitməsi qüsurlu uşaqlarla aparılan təlim-tərbiyə işlərinin psixoloji əsasları

problemli uşaqların elmi biliklərlə silahlanması və onlarda söz nitqinin formalşama üsulu kimi və dərkətmə bir-biri ilə ayrılmaz vəhdətdə həyata keçirilir. Bu uşaqların təhsil sisteminin seçilən və müüm xarakteri eşitmənin səbəblərinin aradan qaldırılması, correksiyasına yönəldilməsindən ibarətdir.

Eşitməsi qüsurlu uşaqların didaktikası elmi biliklərin təhsil prosesinin birliyinə və eşitməyən uşaqların şəxsiyyətinin formalşamasına əsaslanır. Təhsil prosesində onların dərkətmə fəaliyyətinin dəyişməsi mümkün kündür. Bunun əsasında danışq dərkətmə fəaliyyətinin dəyişməsi söz nitqinin formalşaması, fikir və idrakı aparıcı rol oynayır.

Problemin aktuallığı. Eşitməsi qüsurlu məktəbəqədər yaşı uşaqlar xüsusi təlim şəraiti ilə əhatə olunduqdan sonra, şifahi və yazılı nitqə yiylənə bilirlər.

Problemin elmi yeniliyi. Eşitməsi qüsurlu uşaqlarda şifahi və yazılı nitqi inkişaf etdirmək üçün onlarda düzgün tələffüz, həmçinin görmə qabiliyyətinə əsaslanan dodaqdan oxu bacarığı öyrədilməlidir. Hər bir uşaqın nitqində baş verən nöqsanları müyyənəldirədib tədricən aradan qaldırmaq mümkün kündür.

Problemin praktik əhəmiyyəti. Məqalədə irəli sürülen təkliflər və nəticələr, sağlılıq imkanları məhdud uşaqların məktəbəqədər uşaq bağçalarında, xüsusi məktəb müəssisələrində təlim-prosesində nitq qüsurlarının aradan qaldırılmasına kömək edəcək.

ƏMƏKİYYAT

1. Смирицкий А. Знабение слова // Вопросы языка знания, 1955, № 2
2. Люблинская А.А. Детская психология. М.: Просвещение, 1971.
3. Ушинский К.Д. Сборник сочинений. Т. 7, II., 1949.
4. Занков Л.В. Дидактика и жизнь. М., 1968.
5. Кадыров А. Развитие абстрагирования и младших школьников: Автореф. дис. ...канд. Пед.наук. Баку, 1974.
6. Y.Ş. Kərimov. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2013

Д. Достузаде

ПСИХОЛОГИЧЕСКИЕ ОСНОВЫ УЧЕБНО-ВОСПИТАТЕЛЬНОЙ РАБОТЫ, ПРОВОДИМОЙ С ДЕТЬМИ С ПРОБЛЕМАМИ СЛУХА РЕЗЮМЕ

Отбор детей в общеобразовательные и специальные школы требует основательных теоретических и практических изменений в воспитании и обучении подрастающего поколения.

Дидактика детей с проблемами слуха опирается на единство процессов обучения и формирования личности ученика. Особо подготовленные дети с проблемами слуха могут усвоить устную и письменную речь. В процессе обучения возможно изменение их познавательной деятельности.

Д. Достузаде

PSYCHOLOGICAL PRINCIPLES OF EDUCATION FOR CHILDREN WITH HEARING IMPAIRMENT SUMMARY

Theoretical and practical issues of placement of children in general special schools requires fundamental changes in the education of young generation.

Didactic materials for children with hearing impairment is based on the analyses of scientific knowledge and development of personality of children with hearing loss. Upon providing special education setting for children with hearing loss in preschool education, they can learn oral and written speech. Cognition of children with hearing loss develops in education process.

Redaksiyaya daxil olub: 22.04.2016